
Özəl sektorun elm sahəsinə investisiya yatırması üzrə mövcud vəziyyətin müəyyən edilməsi ilə bağlı keçirilmiş sorğunun nəticəsinə dair təqdimat



**Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi**

Ümumi məlumat



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

Respondentlərin sayı: 251 sahibkarlıq subyekti

Sorğunun keçirilmə müddəti: 2022-ci ilin may-iyun ayları

Sualların sayı: 21

Sorğunun əhatə dairəsi: ölkə üzrə

Sorğu telefon zəngi vasitəsilə və üzbəüz formada həyata keçirilmişdir.

Məlumatların audit yoxlamasını həyata keçirməmişik və bu məlumatların dəqiqliyi və etibarlılığına dair heç bir formada rəy və ya əminlik bildirmirik.



Sorğuya cəlb edilən sahibkarlıq subyektləri barədə məlumat

Fəaliyyət sahəsi:

- sənaye- 42 nəfər
- kənd təsərrüfatı- 65 nəfər
- sənaye/kənd təsərrüfatı – 3 nəfər
- kənd təsərrüfatı/ticarət, digər – 1 nəfər
- istehsal-1 nəfər
- ictimai iaşə- 11 nəfər
- ticarət- 49 nəfər
- ticarət/sənaye-1 nəfər
- turizm- 12 nəfər
- nəqliyyat və logistika- 3 nəfər
- tikinti- 16 nəfər
- xidmət- 2 nəfər
- digər- 45 nəfər



Kateqoriyası:

- mikro - 180
- kiçik - 37
- orta – 32
- iri – 2

Cins:

- kişi - 240
- qadın - 11

Yaş bölgüsü:

- 18-29/ 39 nəfər
- 30-49/ 150 nəfər
- 50-64/ 55 nəfər
- 65+/ 7 nəfər

Təhsil:


- Ali - 172
- Orta-ixtisas- 23
- Orta – 54
- Digər - 2




➤ **Biznesinizin elmi fəaliyyətlə əlaqəsi varmı?**



➤ **Müəssisənizin idarə edilməsi üçün bilikləriniz kifayət edirmi?**




Bəli



Xeyir

➤ **Fəaliyyət sahənizə dair elmi yenilikləri izləyirsinizmi?**



Bəli




Xeyir




fffff

➤ Müəssisənizdə müasir texnika tətbiq etmək istərdinizmi?




Bəli




Xeyir

➤ Biznesinizi müasirləşdirmək üçün elmi nəticələrdən istifadə edirsinizmi?




Bəli




Xeyir

➤ Ölkədə aparılan elmi tədqiqatların nəticələri ilə tanış olmaq istərdinizmi?



Bəli



Xeyir

3%






➤ (Əvvəlki suala cavabınız “xeyr” olubsa) elmi nəticələrdən istifadə etmək istərdinizmi?




➤ Biznesinizin inkişafı üçün alimləri cəlb edərdinizmi?



➤ Nəyə investisiya yatırmaq istərdiniz?




➤ Hesab edirsinizmi ki, biznesin inkişafı üçün elm lazımdır?






Hansı elm sahəsinə investisiya yatırardınız?




Elmə investisiya yatırmaq üçün sizə nə lazımdır?






Elmi nəticələrin (innovasiya layihələrinin) tətbiqi üçün sizə nə lazımdır?



İnnovasiya tətbiq etmək üçün vençur maliyyələşməsindən istifadə edərdinizmi?



Bəli



Xeyir



Biznesin aparılması üçün faydalı dəstək tədbirlərini seçin (bir neçə tədbir seçmək olar):

- Tikinti, avadanlıq alışı və modernizasiya üçün uzunmüddətli və aşağı faizli investisiyalar – **51%**
- İnnovasiya və elmi tədqiqatlara uzunmüddətli və aşağı faizli investisiyalar – **23%**
- İnjiniring və protipləşdirmə xidmətlərinin göstərilməsi – **0,1 %**
- Investisiya layihələri həyata keçirərkən vergi tətilləri və güzəştləri – **21%**
- Investisiya layihələrini həyata keçirərkən heyətin hazırlığına maliyyə dəstəyi – **22%**
- Investisiya xərclərinin bir hissəsinin subsidiyalaşdırılması – **20%**
- Texniki birləşmə xərclərinin subsidiyalaşdırılması – **21%**
- Cari əməliyyat xərclərinin bir hissəsinin subsidiyalaşdırılması – **24%**
- Aşağı faizlə dövriyyə kapitalının doldurulması - **2%**
- Investisiya layihələri həyata keçirmək üçün torpaq sahəsinin ayrılmasına təşkilati dəstək – **18%**
- İxrac-idxal üçün konsaltinq dəstəyi – **0,3%**
- Digər – **1%**

Nəticə və təhlil:

- Sorğunun əsas məqsədi özəl sektorun elm sahəsinə investisiya yartırması üzrə mövcud vəziyyətin öyrənilməsi olmuşdur.
- Sorğuda iştirak edən 251 sahibkarlıq subyektindən fəaliyyət göstərdiyi sahə olaraq daha çox kənd təsərrüfatı (65), ticarət (49), sənaye (42) və digər sahələri qeyd etmişlər.
- Respodentlərin əksəriyyəti (70,1%) biznesinin elm sahəsi ilə əlaqəsinin olmadığını düşündüyünü, bununla belə 88,8-i elmi yenilikləri izlədiyini, 85,1%-i isə biliklərinin öz biznesinin idarə olunmasına kifayət etdiyini, 94% biznes fəaliyyətinə müasir texnikanın tətbiq etmək istədiyini, 84% ölkədə aparılan elmi-tədqiqatlarla tanış olmaq istədiyini bildirib.
- Respodentlərin 27%-i texnologiya, 22%-i iqtisadiyyat, 21 %-i aqrar elm sahələrinə investisiya yartıra biləcəklərini qeyd ediblər.
- Sorğuda iştirak edənlər innovasiya layihələrinin tətbiqi üçün maliyyəyə (64%), əlverişli mühitə (18%), ixtisaslı mütəxəssislər (13 %) və avadanlıqlara (5%) ehtiyac olduğunu bildiriblər.
- Respodentlərin 76%-i innovasiya tətbiq etmək üçün vençur maliyyələşməsindən istifadə etmək istəmədiyini bildirmişdir.
- Bəzi sahibkarlıq subyektlərində elmi yeniliklərə investisiyanın yatırılmasının əhəmiyyətini başa düşməməsi hallarına rast gəlinir.
- Bəzi sahibkarlıq subyektləri öz investisiya cəlbediciliyinin təmin edilməsi üçün elmi yeniliklərin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsində tərəddüd edirlər.

Təklif və tövsiyələr

Araşdırmalar göstərir ki, müasir iqtisadi inkişaf şəraitində özəl sektorun elm sahəsinə investisiya yatırması elmi yeniliklərin tətbiqi və optimallaşdırılması yolu ilə nəticəyönümlü uğurlar əldə edə bilərlər. Eyni zamanda bu sahibkarların da əlavə investisiya cəlb etmək imkanlarını artırır, daha sürətlə inkişafa, o cümlədən iş yerlərinin dayanıqlı olmasına səbəb olur. Qeyd olunan nəticələri əldə etmək üçün aşağıdakı təkliflər qeyd edilə bilər:

- ❖ Elmi layihələrə investisiya yatırılması zamanı təşviq və güzəşt tədbirlərinin həyata keçirilməsi;
- ❖ Sahibkarlıq subyektlərində elmi yeniliklərin tətbiqinin gücləndirilməsi ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
- ❖ Ölkədə aparılan uğurlu elmi tədqiqat işləri ilə sahibkarların tanış olmasının təmin edilməsi;
- ❖ Özəl sektor və elm arasında, o cümlədən digər maraqlı tərəflərlə (yerli icmalar, təhsil müəssisələri və s.) əməkdaşlığın inkişaf etdirilməsi;
- ❖ Özəl sektorun elm sahəsinə investisiya yatırması üzrə beynəlxalq təcrübənin öyrənilməsi.

Diqqətinizə görə təşəkkür edirik

